

**Əsrlərdən səsi eşidilən, hər zaman toy-büsətli olan Şuşamızın hər daşında bir tarix yaşar, bir tarix danışınlar. Tarixin dönmələrində çox hücumlara məruz qalsa da başını dik tutub, ayılmaz, məğlubedilməz olub. Çox gözlər diki-lib bu diyara. 28 il erməni işğalı altında qalan Şuşamız bu gün azad nəfəs alır və dirçəlir. Şuşada, Cıdır düzündə festivallar, tədbirlər keçirilir, xalqın ruhu, istəyi öz ifadəsini tapır.**

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirmişdir: "Şuşa Zəfərimizin rəmziidir, Şuşa Zəfərimizin tacıdır". Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışq! Əziz Şuşa, biz sən dirçələcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!". Bu sözləri Azərbaycan Prezident İlham Əliyev Şuşa işğaldan azad olunan gün - noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciətində bildirmişdi. "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!" - deyə qeyd etmişdir. Şuşanın alınması Ermənistan tam tərk-silən etdi, onun bütün manevr imkanları çökdü. Düşmənin aq bayraq qaldırmaqdan başqa çıxış yolu yox idi. Bu gün işğaldan azad olunan Şuşa dirçəlir. Alınmaz qala, Qarabağın tacı, mədəniyyətimizin beşiyi Şuşanın Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Mədəniyyət Paytaxtı elan edilmesi bu şəhərin yenidən dirçəlməsinə, onun əvvəlki ruhunun qayıtmasına söylenir. Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşanı 28 ildən çox əsərətde saxlayan erməni işgalçıları onun simasını dəyişməyə cəhd göstərib, xalqımızın tarixi-mədəni ərisinin məhv edilməsi siyasetini həyata keçirib.

### **SUŞANIN BAŞ PLANINDA BƏRPA VƏ YENİDƏNQURMA İSLƏRİ**

Qədim tarixi olan Şuşa bu gün yeni dövrünü yaşıyor. Azad olunan Şuşamızın Baş planı hazırlanarkən onun tarixi əzəmetinin qorunub saxlanması əsas götürülüb. Azərbaycanın mədəniyyət paytaxtında həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulub. Baş planda Şuşada orta, yüksək və qarşıq sıxlıqlı yaşayış binalarının inşası, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binaların və abidələrin yerləri əksini təpib. Hazırda Baş plan esasında Şuşada bərpa və yenidənqurma işləri davam etdirilir.

Martin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxistanda Respublikasının Prezidenti Kasim-Jomart Tokayev Şuşa şəhərinə səfər ediblər. Dövlət başçıları Azərbaycanın tanınmış şəxsiyyətləri Nətəvanin, Bülbülün və Üzeyir Hacıbeylinin işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş heykellərinə baxıb-

mələrdən tuluqlara su doldurub at ve eşşəklərə şəhərə daşıyırlar. Suyun uzaqdan gətirilməsi onun qiyamətinin də baha olmasına səbəb olurdu. Varlı ailələr suya il ərzində 50 rubl pul xərcləyirdilər. Kasib əhalisi isə çox vaxt ele şor bulaqlardan və ya yağış sularından istifadə etməyə məcbur qalırdı. Onlar evlərin damından axan suyu həyətin dibində yerin altında tikdikləri su anbarına yönəldib onu istifadə üçün toplayırdılar. Şəhərin içməli su ehtiyacını ödəmək üçün şəhərdə müxtəlif su bulaqları tikil-

bərpa edilən Yaradıcılıq Mərkəzində "Heydər Əliyev və Qarabağ" sərgisi ilə tanış olublar. Yaradıcılıq Mərkəzi Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra ötən il mayın 10-da istifadəye verilib. Bina ölkə əhəmiyyətli memarlıq abidəsi siyahısındadır. "Heydər Əliyev və Qarabağ" sərgisində Ulu Öndərin Qarabağda sosial, iqtisadi, siyasi və mədəni inkişaf sahələrindəki xidmətlərini əks etdirən nadir fotoskilər, sənədlər və videomateriallar nümayiş olunur. Həmçinin

müddətdə digər məscidlər kimi, Saatlı məscidi də ermənilər tərəfindən dağıdılmışdır. 2021-ci ilin dekabrından məsciddə Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılıb və ötən ilin mayında məscidin açılışı olub.

Şuşanın hər bir daşı bu gün yeni dünyasını yaşıyır. Zaman-zaman bərpa və təmir işləri aparılır. Bülbülün ev-muzeyi də bu sırada dır. Ümummilli Lider Heydər Əliyevin göstərişi əsasında keçmiş Şuşa Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi 1982-ci il 31 avqust tarixli qərarı ilə Bülbülün doğulduğu və yaşadığı evin muzeyə çevrilmesi barədə qərar qəbul edib. Bina 1982-1983-cü illerde təmir olunub, muzey ekspozisiyası qurulub və önündə inzibati bina inşa edilib. Ev-muzeyi 1992-ci ilde Birinci Qarabağ mühabibəsi zamanı erməni vandalizminə məruz qalaraq fealiyyətini dayandırib. Şuşa işğaldan azad olunduandan sonra isə Bülbülün ev-muzeyində də bərpa işləri aparılıb və 2021-ci il avqustun 29-da muzeyin açılışı olub.

### **CİDIR DÜZÜ - "YARIS MEYDANI"**

Azərbaycan və Qazaxistən prezidentləri Cıdır düzündə də olublar. Cıdır düzü Şuşanın rəmzlərindən biri, tarixən cıdır yarışlarının və Qarabağ xanlığı dövründə yerli türk əhalinin Novruz bayramını və digər el şənliklərini keçirdiyi əraziidir. Yeri gəlmışkən qeyd edək ki, Şuşanın rəmzi sayılan Cıdır düzü də bu gün başqa bir ab-havadadır. Cıdır düzü - "yarış meydani" qədim Şuşanın əsas aktiv istirahət yeri idi. Xanın həyətinin ayrıca zorxanası olmasına baxmayaraq, şüsalıların əksəriyyəti, xüsusən də gənclər hava yaxşı olanda Cıdır düzündə görüşməyə üstünlük verirdilər. Meydançanın adının özü ona işarə edir ki, burada insanlar əvvəller yarış və covqan oyunları, eləcə də qaçış oyunları keçirirdilər. Yeri gəlmışkən, yarışlar təkcə atlarda deyil, dəvələrde də teşkil olunurdu. At həvəskarı olan İbrahimxəlil xanın hakimiyyəti dövründə yarışlar onun malikanəsində və Cıdır düzündə keçirildi. Qaliblərə qarşı comerdçisinə davranış sərgiləyib, dəyərlə hədiyyələr veriliirdi. Gənclər at belində yarışmaya daha böyük maraq göstərirdilər. "Baharbəndi" adlı oyunu en məşhur oyunlardan idi. Atlı, atını sürərkən calpağını, silahını, xəncərini, qılıncını, çuxasını götürüb xüsusi yerə qoyurdu. Sonra isə, ardıcıl olaraq, sürəti azaltmadan onları yığıb taxmalı idilər. "Papaq oyunu" və "Yaylıq oyunu" kimi məşhur oyunlar da Cıdır düzündə keçirilir. Tarixi salnamələrə və yerli Şuşalıların xatirələrinə görə Cıdır düzü həm də pəhləvanların görüşdüyü və yarışlığı yer olmuşdur. Xüsusən də yerli güləşçilərin tanınmış əcnəbi pəhləvanlarla görüşlərinə çoxlu tamaşaçı toplaşırı. Cıdır düzündə insanlar əhəmiyyət verir və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirirdilər.

Bundan başqa, Cıdır düzü ədəbi-musiqili məclislərinin, musiqi şənliklərinin də keçirildiyi yer idi.

Bu gün Şuşa yenidən qurulur. Dövlətimizin başçısının qeyd etdiyi kimi, mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib. Cənab Prezidentin Şuşaya hər səfəri tarixi hadisələrlə yadda qalır.

**Zümrüd BAYRAMOVA**



# **Şuşa tarixlə müasirliyin vəhdətində**

lar. Bu heykəllər tarixin dönmələrində baş verən olaylardan çox faktları dilə getirir. İşğal zamanı ermənilər həmin heykəlləri Ermənistana apararaq əritmək isteyiblər. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana getirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduandan sonra həmin heykəllər Prezident İlham Əliyevin göstərişi ilə əvvəlki yerlərinə qaytarılıb.

### **"XAN QIZI" BULAĞI SAKİNLƏRİN VƏ ŞƏHƏRİN QONAQLARININ İSTİ- FADASINDA**

Şuşa işğaldan azad edildikdən qısa müddət sonra istifadəye verilən "Xan qizi" bulağı şəhərin məşhur məkanlarından biridir. Qeyd edək ki, Şuşa şəhəri salındıqdan sonra onun əhalisi içməli suya olan təlebatını həyətdə qazılmış quyular vasitəsilə təmin etməyə çalışıb. Lakin bu suların əksəriyyəti duzu olduğu üçün içməyə yararlı deyildi. Şəhərdə yalnız iki içməli su quyu var idi. Bu isə 30 min əhalisi olan bir şəhər üçün az idi. Buna görə de insanlar suya olan ehtiyaclarını şəhərdən 3-4 km uzaqlıqda olan dağlardan, Daşaltı və Xələfi çaylarının sahilərindəki çeşmələrdən təmin edirdilər. Onlar bu çəs-

məyə başladı. Bu bulaqlar öz memarlıq üslublarına və fərqliliklərinə görə hazırda şəhərin tarixi abidələri sırasındadırlar. Bulaqlardan birinin tikintisini Xurşidbanu Natəvan öz üzərinə götürür. O, 1871-ci ildə əhalini içməli su ilə təmin etmək üçün şəhərdə yeddi kilometr aralıda Saribaba dağının etyindən Şuşaya su keməri çəkdi. Kemərin tikinti işləri 1 il 6 ay davam edir və 1873-cü il avqustun 18-də uğurla başa çatır. Həmin suyu insanlara təqdim etmək üçün Xurşidbanu Natəvanın saray kompleksinin ərazisindən Cölgələ mahəlləsində Xan qizi bulağı tikilir. 1992-ci ilin 8 may tarixində Şuşa işğal edildikdən sonra bulaq baxımsız qalıb. Neticədə bulağın suyu quruyub, özü isə baxımsız veziyyətə düşüb.

Xan qizi Xurşidbanu Natəvan təkcə şairə kimə deyil, xeyirxahlığı ilə də tanınır. Natəvanın vaxtılı şəhərə çekdirdiyi su xətti "Xan qizi" bulağı adı ilə məşhur idi. İşğal dövründə suyu quruyan bulaq yenidən sakınların və şəhərin qonaqlarının istifadəsindədir.

### **QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURUN TARİXİNDƏ BÖYÜK DÖNÜŞ DÖVRÜ**

Daha sonra prezidentlər Heydər Əliyev Fondu tərəfindən

sərgidə Ümummilli Liderin vaxtılı Qarabağa səfərlərinə, burada keçirdiyi görüşlərə, müxtəlif tədbirlərə aid fotolar yer alıb. 1969-cu ildən etibarən, Qarabağın və Şərqi Zəngəzurun tarixində böyük dövrü başlıdı. Doğma xalqının böyük təssəssübü olan Heydər Əliyev mürəkkəb tarixi şəraitdə bölge həyatının bütün sahələrində geniş İslahətlər aparmağa nail oldu. 1979-cu il yanvarın 12-də Ümummilli Liderin iştirakı ilə Ağdam-Xankəndi dəmir yolu açıldı. Bu, Ulu Öndər Heydər Əliyevin Qarabağın Azərbaycanın digər rayonlarının təsərrüfat və iqtisadi cəhətdən daha çox birləşdirilməsi baxımından strateji addımı və böyük tarixi xidməti idi. Ulu Öndər Şuşanın inkişafına da xüsusi əhəmiyyət verir və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirirdi.

### **SUŞANIN YENİ DÜNYASINDA SAATLİ MƏSCİDİ**

Saatlı məscidi 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabağının layihəsi əsasında inşa olunub. XIX əsrin memarlıq abidəsi olan Saatlı məscidinin inşa edildiyi yerdə əvvəller Molla Pənah Vəqifin dərs dediyi bir-birine bitişik mədrəsə və məscid binaları olub. Şuşa şəhəri işğal altında olduğu